

UOT-48.71.91

## FATMA MƏMMƏDOVA\*

## NAXÇIVAN XALÇALARI AZƏRBAYCAN XALÇALARI KONTEKSTİNDƏ

Xalçaçılıq Azərbaycan incasənətinin ən qadim və geniş yayılmış növlərindən biridir. Naxçıvan diyarında xalçaçılığın tarixi olduqca qədimdir. Zəngin təbiətə malik Naxçıvanda hələ qədim dövrlərdən xalça sənətinin inkişafı üçün əlverişli şərait olmuşdur. Naxçıvan xalçaları öz bədii keyfiyyətləri ilə dünyaya səs salır. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, Naxçıvan grupu xalçaları öz səciyyəvi ornamentləri ilə zəngindir. Naxçıvan grupu xalçalarında ən çox işlədilən bitki motivləri qızılğıl, nərgiz, qərəñfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları-nar, heyva, alça çıçəkləri eləcədə sünbüllər və müxtəlif formalı yarpaqlardır.

*Açar sözlər: xalça, ornament, simvol, naxış, semantik elementlər, şəddə, ikitərəfli daraq*


Qədim Azərbaycan torpağı olan Naxçıvan yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Zəngin təbiətə əlverişli coğrafi şəraitə malik Naxçıvanda hələ qədim dövrlərdən xalçaçılığın geniş inkişafı üçün əlverişli şərait olmuşdur. Kütəpədə qədim yaşayış məskənlərindən tapılmış (e.ə. IV-III minillik) ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın o zamanlar ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübut edir (1, s.71). Orta əsrlərin ərəb müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların söhrat qazanması barədə ölyazmalarında dəyərli məlumat vermişlər (6, s.7). X əsrin II yarısında (982) aid “Hüdud əl-Aləm” əsərində göstəriləndiyi kimi Naxçıvan xalçaları ilə tanınırdı (6, s.7). Xalça sənətinin Naxçıvanda geniş yayılmasına və tərəqqisine xalqın məişət və estetik tələbatı səbəb olmuşdur. Adətən bu ərazidə istehsal edilən 20-30 metr kvadratadək iri ölçülü qalın toxunuşa malik xovlu və keçə, palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalardan istifadə olunurdu. Xalça sənəti Naxçıvanın Şərur, Şahbuz, Ordubad, Culfa rayonlarında daha geniş yayılmışdı.

Xalçalarda öz əksini tapmış bir çox simvollar, sadəcə ornamental dekor elementi deyil -onlar əsrlər boyu formalaşmış mədəni irlərin daşıyıcıları tarixə, dincə dair maraqlı məlumatlar mənbəyidir. Azərbaycan xalçaları üzərində əks olunmuş bəzi simvol qruplarına diqqət yetirək. Xalçalar üzərində əks olunmuş ikonoqrafik simvolların böyük əksəriyyəti qədim dini kultların, dünya görüşünün təzahüründür və ya zoomorf, yada nəbatı xarakter daşıyır. Xalçalarda ən çox işlədilən bitki motivləri qızılğıl, nərgiz, qərəñfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları-nar, heyva, alça çıçəkləri eləcədə sünbüllər və müxtəlif formalı yarpaqlardır. Azərbaycan xalçaçılıarı bülbülbül, tovuzquşu, göyərçin, tutuquşu, hophop, sərçə, qırqovul, bildirçin, kəklik təsvirlərinə daha çox üstünlük verirdilər. Bu və ya digər heyvanın və yaxud bitkinin təsviri “mühafiz” səciyyəlidir: o ya müdafiə edir, ya da mənfi təsirlərdən uzaqlaşdırır, ya da insani himayə edir. Heyvan təsvirləri içərisində qoyun və keçi təsvirləri Azərbaycan türklerinin qədim təsərrüfat ənənələrinin, ənənəvi həyat tərzinin yadigarıdır (4, s. 260).

Azərbaycan xalçaları üzərində müxtəlif variantlarla (sadə və mürəkkəb) təsvir olunan həndəsi elementdir. Qocaman toxucular kiçikölçülü bir nöqtəni, yaxud bir nöqtə ətrafında toxunmuş dörd kiçik kvadrati, rombşəkilli, daxilən dörd bərabər və rəngarəng hissələrə bölünmüş formaları göz adlandırmışdır. Bu yardımçı elementdir. Xalçalar üzərində böyük ölçülərə malik, müstəqil şəkildə işlənən “göz” elementinə rast gelinmir. Bir növ nəzərlik xarakteri daşıduğundan xalça üzərində müxtəlif mövqelərdə kiçik ölçüdə tətbiq olunur. Xalq inanclarına görə, üzərində

"göz" isərsi olan xalçalar həm özünü, həm də aid olduğu ailəni, evi bəndəzərdən, pis niyyətlərdən mühafizə edir. Daraq elementi müxtəlif formalarda və məqsədlərlə tətbiq olunmuşdur. Əsasən "Namazlıq"lar üzərində toxunan real formalı və ölçülü "daraq"lar tomizli attribut kimi qəbul olunur. Lakin xalçalar üzərində daraq formalı, lakin bəzək elementi, doldurucu vasitə kimi işlənən, bununla belə "daraq" adlanan elementlər vardır. Məsələn, Naxçıvan qrupuna aid olan Şəddə (şəkil) üzərindəki iri ölçülü heyvanın üzərində təsvir olunan "daraq" ilkin mənasından uzaqdır. Element burada ətrafdakı digər elementlərin rənginə müvafiq tərzdə bəzək kimi, həm də "ikitorəslü daraq" formasında toxunmuşdur (4, s. 266).

Ulduz həm həndəsi, həmdə astral simvoldur. Naxçıvan bölgəsinin xalçalarında ulduz addət bəzək elementi kimi tətbiq olunur. Lakin kompozisiyamın mənə yükünü gücləndirmək məqsədi ilə ulduz işq, ağıl və xoşbəxtlik rəmzi kimi də tətbiq olunur. Bu bilavasita xalçalar təsvir vürvələri, inancları ilə bağlı olan məssələdir. Təsadüfi deyilki, "ulduzu parlamaq" ifadəsi Azərbaycanın müxtəlif bölgələrində xoşbəxtlik, rəhatlıq mənasında işlənilir. Xalça üzərində təsvir edilən içərisində rəngbərəng beş, altı, səkkizgüləşli ulduzlar olan göllər firəvan ailə rəmzi kimi yoxulur. Üzərində ulduz təsviri olan xalçalar yeni qurulan ailələrə hədiyyə etmə əmənə halını almışdır. Tarixən xalçalar üzərində Azərbaycan türklərinin qədim təsərrüfat əmənələrini əks etdirən rəzi bərkət, artım rəmzi kimi yozulan qoyun, keçi, at, dava, it və s. ev heyvanlarının təsvirləri daha çox tüstünlük təşkil etmişdir. Azərbaycan xalçalarının Naxçıvan qrupuna daxil olan nümunələrdə xüsusi XIX əsrən sonları XX əsrədək toxunan xalça və xalça məmələtlərinən heyvan motivləri əsasən kiçik ölçüdə doldurucu element kimi toxunmuşdur. Bəzi xalçalar üzərində həm erkək, həm diş, həm də bala heyvan təsvirini kompleks halında toxuyan xalçaçı maraqlı improvisasiya etmişdir. Beləki, burada obraz bolluguşa nail olmaq, mana tutumunu saxlamaq məqsədi ilə heyvanlar dörd deyil - iki ayaqlı toxunmuşlar. Qarbi Azərbaycanın ərazisindən olan abidələrin əksəriyyəti özünün orjinallığı eyni zamanda, türkmənşəli semantikası ilə seçilir. Bu bölgənin sakınları özünü memarlıqla, xüsusunda xalçaçılıq sənətində bürüzo vermişdir (2, s.20). Xalçaçılıq sənəti orta əsrlər zamanı Azərbaycanın əksər bölgələrində Ərdəbil, Tabriz, Qarabağ, Gəncə, Quba və s. yerdərənən geniş yayılmışdır. Homin dövründə Naxçıvanda da xalçaçılıq sənəti yüksək soviyyətdə inkişaf etmişdir. M.Heydorov "Əhəmiyyətli toxuculuq mərkəzləri" sayılan Naxçıvan və Ordubadın adlarını da qeyd edir (7, s. 55). Naxçıvan da xovlu xalçaların nüshələnən xovsuz xalçaların toxunuşuna erkən başlanmış, xalçaçılıq sənətinin tekamülü baxımından bu məmələtlərin hamısı sadədən mürəkkəbənən doğru inkişaf mərhələsi keçmişdir. Orta əsrlərdə Naxçıvanda da xalça istehsalı artıq kültüvi şəkil almış, yum məmələtlə ilə yanaşı pambıq və ipak sapları da xalça toxunmuşdu (3, s. 56). Naxçıvan, Şahbuz, Ordubad, və Culfa yun və ipəkdən hazırlanan xovlu və xovsuz xalçaların toxunduğu mərkəz hesab olunurdu. Burada Qarabağda olduğu kimi, "dəst-xəli-gəbə" adlanan xalçalar və ölçüsü 2 kv, metrden 20-30 kv metrədək olan xalilar toxunurdu. Naxçıvan xalçaçılıq məktəbinə üzərində həndəsi, nəbatı zoomorf naxışları olan zolaqlı nazik və uzun xalçaları xasdır. Zəngin və müxtəlif kompozisiya həlli ilə seçilən "əjdahalı" silsiləsindən olan və XVII-XVIII əsrlərə aid Naxçıvan xalçaları hazırda İstanbul muzeylərində saxlanılır. Naxçıvanda xalçalar öz bədii xüsusiyyətinə görə iki böyük qrupa bölündür: Ornamental və Süjetli xalçalar. Ornamental xalçalar çoxluq təşkil edir. Dağılıq rayonlarda zili və şəddə toxunuşlu at, dəvə çulu, məfrəs, xurcun, heybə, duzqabı, qasıqda kimi mösət əşyalarından çox istifadə olunmuşdur. Naxçıvana kiliimlər çox geniş istifadə olunmuşdur. Naxçıvan kiliimləri istor rənginə, istorə də bədii xüsusiyyətinə görə Qarabağ kiliimlərinən çox oxşasada bəzi özüna məxsusluqları ilə fərqlənlərlər. Mürəkkəb dolama texniki ilə toxunan Naxçıvan ziliiləri şəddə və vərnisiyə nisbəton dənə çox təkmilləşmişdir. X əsrdə aid "Hüdud - əl - aləm" anonim mənbə qeyd edir ki, Naxçıvanda, Xoyda, Muğanda, Salmasda və



Şəddə. Yun.  
Xovsuz. 200x166.  
XIX əsrin sonları.

Ərdəbilde toxunan xalça və palazlar isə böyük şöhrət qazanmışdır (6, s. 7). Qarabağ xalça qrupuna həmçinin Zəngilan və Naxçıvan istehsal mərkəzləri daxil idi. Tarixçi Sebos Bizans hökməarı Heraklius 628-ci ildə Naxçıvanda əldə etdiyi qonimətdən danışarkan qızıl və gümüş saplara naxış vurulmuş çoxlu xalçalardan söz açır (6, s. 6). Azərbaycan xalçaçılığının və bütünlükdə dekorativ tətbiqi incəsənətin klassik və ya "qızıl dövri" XV-XVI əsrlər hesab olunur (6, s. 12). Axar su: sənsürlü və qorunmayıq ifadə edir (Qarmanın və göz motivlərinin təkrarı ilə formalasılmışdır). Pitraq: Bədnəzar duası olaraq bolluq və bərkətin qorunması mənasına verir. Çərxi-falak: Talevo connatın simvoludur. Xalçanın əhd-peymənanın sübutu olaraq toxunduğuunu bildirir. Güll: İlahi eşqi, həsrəti simvoliza edir. Əjdaha: Hava və suyun sahibi olan mifoloji varlıqdır. Güc və müdafiəni ifadə edir. Əli belində: Analığı, bolluğu, taleyi və xoşbəxtliyi bildirir. Canavar izi və ya ayağı: Vəhşi heyvanlardan qorunmayıq ifadə edir. XVI əsrədə Azərbaycanın digər şəhərlərində olduğu kimi Naxçıvanda da xalçaçılığın həm bədii səviyyəsi, həm də istehsal həcminin artması baxımından öz inkişafının xüsusi mərhələsini keçmişdir. Burada toxunulan zərif və qəsəng "Naxçıvan" xalçası. Yaxın Şərq və Avropa ölkələrində qiyamətləndirilirdi. Bu xalça texniki və bədii xüsusiyyətlərinə görə Qarabağ xalçaları ilə uyğun olduğu üçün həmin xalçalar növü tədqiqatçılar tərəfindən "Qarabağ qrupuna" daxil edilir (8, s. 103). Naxçıvan xalçalarında digər bölgələrin xalçaları ilə müqayisədə ilmə sixılıq o qədər də çox deyil, 35x35 və ya 40x40-dır. Amma sıxlığın olmasına baxmayaraq, xalçalarımız davamlı olur. Naxçıvan xalçalarının bir fərqləndirici cəhəti də onların uzunsov toxunmasıdır. Xalçalarımızın toxunuşunda daha çox həndəsi naxışlar, antropomorf, zoomorf, nəbatı naxışlarından istifadə edilib. Naxçıvan xalçalarının başlıca xüsusiyyəti onların üstündəki ensiz zolaqlardır. Bu zolaqlar mədaxilları təşkil edir. Naxçıvan xalçaları bir sira alım və tədqiqatçılar Anaxanım Əliyeva, Kübra Əliyeva, Röya Tağıyeva, Lətif Kərimov, Rasim Əfəndiyev və b. tərəfindən araşdırılmışdır. Xalçaçılıq sənətinin Naxçıvanda inkişafı haqqında sənətinən L.Kərimov yazır ki, Naxçıvanda bir-birindən rəngarəng palaz, cecim, xalı toxunmuşdur (3, s. 68). Naxçıvan xalçaları xovlu (xalça, xalı, gəbə və s.), və xovsuz (palaz, kılım, cecim, zili, şəddə və s.) olmaqla naxışların incəliyi, rənglərinin zənginliyi ilə seçilirdi. Xalçalarda təsvir edilən bəzək elementlərinən digər maddi mədəniyyət nümunələri üzərindəki təsvirlərdə də təsadüf edilir (5, s. 68).

## ƏDƏBİYYAT

1. Azərbaycan xalçaçıları Naxçıvan qrupu. Bakı: Elm, 2012, 79 s.
2. Azərbaycan Xalçaçıları. II cild, № 5. Bakı: Azər-İlmə, 143 s.
3. Hacıyeva S. A. Naxçıvanda sənətkarlıq. Naxçıvan: Əcəmi, 2017, 183 s.
4. Höbibbəyli İ. Muradov V. Naxçıvan xalçaçılığı ənənə və müasirlik. Bakı: Elm, 2017, 283 s.
5. Karimov L. H Azərbaycan xalçalarının naxış elementlərindən nümunələr. Bakı: Elm, 1983, 130 s.
6. Tahirov K. Azərbaycan xalçası. Bakı: 2012, 469 s.
7. Гейдаров М. Ремесленное производство в городах Азербайджана в XVII в. Баку: 1967, 200 с.
8. Керимов Л. Г Азербайджанский ковер. том III. Баку: Гянджелик, 1961, 186 с.

**\*AMEA Naxçıvan Bölməsi**  
**AMEA Naxçıvan Bölməsinin doktorantı**  
**e-mail: fatma\_sahbazova@hotmail.com**

**Fatma Mammadova**

### NAKHCHIVAN CARPETS WITHIN AZERBAIJAN CARPETS CONTEXT

Carpet-weaving is one of the most ancient and widespread kinds of Azerbaijan Art. The history of carpet-weaving in Nakhchivan dates back rather old times. There existed suitable environment for carpet craft since as early as ancient times in Azerbaijan having rich nature. Nakhchivan carpets become popular in the world in their graphic features. It is clear from the carried out researches that carpets of Nakhchivan group are rich in their characteristic ornaments. The most frequently used plant motifs in the carpets of Nakhchivan group are rose, daffodil, carnation, poppy, lily, the leaves of fruit trees, the blossoms of pomegranate, quince, cherry-plum, also ear and different shape leaves.

**Keywords:** carpet, ornament, symbol, pattern, semantic elements, bead, two-sided comb

**Фатма Мамедова**

### НАХЧЫВАНСКИЕ КОВРЫ В КОНТЕКСТЕ АЗЕРБАЙДЖАНСКИХ КОВРОВ

Ковроткачество является одним из самых древних и широко распространённых видов искусства в Азербайджане. Ковроткачество в Нахчыване имеет древнюю историю. В Нахчыване, имеющем богатую природу, еще с древних времен сложились благоприятные условия для развития ковроткачества. В результате исследований выявлено, что ковры Нахчыванской группы богаты своеобразными орнаментами. В Нахчыванской группе ковров чаще всего используются мотивы розы, нарцисса, гвоздики, тюльпана, лилии, изображаются листья фруктовых растений: граната, айвы, цветы алчи, а также колосья и другие формы листьев.

**Ключевые слова:** ковёр, орнамент, символ, узор, семантические элементы, бисер, двухсторонняя гребёнка

*(AMEA-nın müxbir üzvü Cəfər Qiyasi tərəfindən təqdim olunmuşdur)*

**Daxilolma: İlkin variant 01.04.2019  
 Son variant 24.06.2019**